

Güney Azərbaycanın milli-elmi və ədəbi şəxsiyyətləri

MƏHƏMMƏDTAGI ZEHTABİ (Kirişçi) VƏ "İRAN TÜRKLƏRİNİN ƏSKI TARİXİ"

XX yüzillikdə xalqımızın maarifi, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor, yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtəgi Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "Iran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyətini və dilini saxtalasdırı fars şövinizminə qarşı çıxaraq sübut edir ki, farsların ilk dəfə yurd salib yaşadıqları ərazilərdə türklər onlardan 3500 il əvvəl məskunlaşmışdır. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyətini şübhə altında saxlayan saxta alımlarla ciddi cavab vermiş olur.

Mövzunun aktuallığını nəzərə alaraq kitabı tədqiqatçı Hüseyin Şərqidərəcəyin çevirməsində cüzi ixtisarla oxucularımıza təqdim edirik.

(əvvəli 1, 2, 3, 4 və 5 fevral tarixli
saylarımda)

Qərbi Mədiya və ya Mədiya Atropaten adı Böyük Mədiya adının yerini tutur. Çünkü bu yeni hökumət Böyük Mədiya hökumətinin bütün ərazisində deyil, yalnız onun qərb ərazilərində (bugünkü Azərbaycanda) qurulmuşdur. Zaman keçdikcə bu ad həm xalq, həm müxtəlif qonşu xalqlar və milletlər, həm də alımlar və tarixçilər tərəfində qısalılmış şəkildə işlənməyə başlayır.

Atropaten övladı tərəfindən idare olunan ölkə və dövlətə Atropaten Mədiyası və ya sadə şəkildə Atropaten deyilmişdir. Qədim yunan tarixçiləri bu adı Atropatena, erməni tarixçiləri Atropatqan, farslar isə Azərbaycan yazmışlar. Bu ad ərəb istilasından sonra səs cəhdən ərəbləşdirilərək Azərbaycan şəkinə düşmüş və daha sonralar elm aləmi, eləcə də farslar və azərbaycanlıların özləri də bu sözü Azərbaycan və ya Azərbaycan şəklinde işləmiş və bu gün də işlədirler. Firudin İbrahimi bu həqiqəti belə göstərmışdır: - Atropatın qurduğu və sonra övladının tərəfindən genişləndirilen hökumət Mədiya dövlətinin həqiqi variisi olmuşdur. Atropatın idarəsi altında olan ölkəye Atropat Mədiyası və yaxud sadəcə olaraq Atropaten deyilirdi. Yunan yazıçıları Mədiya hökumətinin Atropat övladı tərəfindən idarə olunan hissəsinə Atropatena adı vermişlər. Bu ad erməni yazılarında Atropatqan, fars yazılarında Azərbaycan və ərəb yazılarında isə Azərbaycan şəklinde qeyd edilmişdir.

Bu dediklərimizdən iki mühüm nəticə əldə etmək olar:

Atropat adı ən qədim dövrələrdə həm bugünkü Azərbaycan ərazilərində yaşamış bir ictimai qrupun, xalqın, elin, tayfanın adı olmuş, həm də bu torpaqlarda o zamanlar yaşayan xalqlar arasında müqəddəs və dini bir ad hesab edilsədə, siyasi məna və əhəmiyyət kəsb etməmişdir.

Mədiya xalqı Kirin eli ile müstəqilliyi itirə də, uzun illər mübarizə apararaq müstəqilliyini qazanmağa can atmışdır. İsgəndərin hücumu ilə farsların ağılığı elindən alındı və özləri tabe

xalqa çevrildilər. Lakin ele bu zaman tarixi hadisələrdən məharətlə istifadə edən mədiyalıların başçısı Atropat Mədiya xalqını əsrlərdə bəri arzulayıb uğrunda qan tökdüyü müstəqilliətə çatdırıldı. Bu zaman Atropat sözü dini, siyasi rəhbər və şəxsiyyətin adı olsa da, siyasi əhəmiyyət kəsb etməyə başlayır. Beləliklə, bu söz həmin dövrən etibarən dini-siyasi rəhbər adı çərçivəsində çıxaraq bir millətin adını daşıdı. Çox qədim dövrələrdə müqəddəs bir ad kimi xalqın üreyində və diliində yaşmış Atropat, yəni od gözətçisi sözü siyasi əhəmiyyət kəsb etməkə müstəqillik şəyərənən çevrilir. Azad və müstəqillik axtaran bir millətin adı olur. Sənki bugünkü Azərbaycan torpaqlarında çox qədim, 4-5 min il bundan əvvəl yaşamış xalqlar, ellər və tayfalar əsrlər boyu Atropat adını müqəddəs bir söz kimi ürkələrində, dillərində saxlamışlar ki, ilk fürsətdə onu yaradacaqları müstəqil dövlət və millətin adına qoysunlar. Belə də olmuşdur. Atropat adı Mədiya torpaqlarında yaranan millətin adına çevrilmiş, Azərbaycan millətinin adı olmuşdur.

Atropat Mədiyası və ya Mədiya-Atropaten kəlməsi zaman keçdikcə qısaltaraq Atropat (od gözətçisi) şəkinə düşmüşdür. Daha sonralar bu sözə "an-an" şəkilçisi artırılıraq Atropatan şəkinə düşmüşdür ki, ermənilərdə Atropatqan, farslarda Azərbaycan və ərəblerdə Azərbican şəklinde deyilmiştir.

"An-an" şəkilçisi azı 2 min il bundan əvvəllerə kimi türk dilində "lar-lər" ilə yanaşı ismin cəm əlamətlərindən biridi. Demək, eradan əvvəl neçə min əvvəlki azərbaycanlıların türk dilində Atropaten sözünün mənası "od gözətçiləri" idi. Qeyd etmək lazımdır ki, bu şəkilçi bu mənada bugünkü türk dillərinin heç birində işlədilmir. Erməni və fars dillərində isə "-an" ismin cəm əlamətlərindəndir. Ancaq yadda saxlamalı lazımdır ki, "an" -isimlərin cəm əlaməti türk dillərində çox qədimdir və ariyalar bölgəmizə gəlmədən neçə min il əvvələ aiddir, bəlkə həmin qədim türk xalqlarının dilində erməni və sonrakı fars dilinə keçmişdir. Belə bir nəticəyə gəlinir ki, Atropatendəki



"an" in fars və erməni dillərindəki "an" ilə heç bir əlaqəsi yoxdur və çox qədim və əsl türk şəkilçisidir.

Yuxarıda dediyimiz kimi, çox ehtimal ki, İsgəndərin dövründə Mədiya ölkəsinin satrapı olmuş şəxsiyyətin əsl adı Atropat deyildi. Bəlkə o şəxs Atropat tayfasına mənsub olduğu, həm də dini rəhbər vəzifəsi daşıdığı üçün bu adla adlandırılmışdır. Beləliklə də, Azərbaycan sözü bir şəxsin adından deyil, ən qədim dövrələrdə bugünkü Azərbaycan torpaqlarında əsrlər boyu yaşmış müqəddəs bir el və tayfanın adından götürülmüşdür. Belə ki, ən qədim dövrələrdə bizim ulu babalarımız odu müqəddəs bilmış, ona pərəstiş etmiş, adını müqəddəs tutmuş və nəhayət öz millətlərini müqəddəs adla adlandırmışlar.

Bu barədə Firudin İbrahimi yazmışdır: "Bizim babalarımız oda sitayış etdikləri üçün onu məxsus yerlərdə mühafizə edərlər. Və bu vəzifə od gözətçisi olmaq münasibətə Atropat adlanmışdır. Sonra Mədiya ərazisində müstəqil bir dövlət yaratmağa müvəffəq olan hökmdar satrap da Atropat tayfasından olduğu üçün bu müqəddəs ləqəbə sahib olmuşdur. Buna əsasən bizim əziz vətənimizin adı Azərbaycan iftخارlı millətimizin adı da azərbaycanlıdır.

Fars və farslara bağlı olan qaynaqlar və türk dili tarixinə etinəsiz və ya ondan xəbərsiz olan alımlar qədimdən belə göstərmişlər ki, Atropat sözü iki hissədən əmələ gəlmişdir: "Atur" (atəş, od) və "Pat" (mühafiz, gözətçi) guya farsca "payidən" sözünün kökündəndir. Fars dili baxımından bu fi-

kir doğrudur. Lakin türk dili nöqtəyi nəzərində bu söz 3 tam başqa sözdən əmələ gelmişdir: "At" (od) və "ur-er" və "pat". Bu gün də azərbaycanlılar və təqrübən bütün türklər arasında od sözü ot şəklinde tələffüz olunur. A səsinin o səsinə çevrilmesi dilçilik baxımından təbii və adı bir fonetik hadisədir. "Ur-er" sözü də ən qədim dövrələrdə bu günə qədər işlənmiş və işlənməkdədir. Mənəsi igid kişi, qoçaq deməkdir. "Pat" sözünün mənasına gəldikdə isə bugünkü Azərbaycan dilində sözün özü və ya ondan yaranmış söz olmasa da şübhəsiz ən qədim dövrələrdə bu söz diliində olmuş və ya həmin dövrələrdə bölgəmizdə iltisəqi dilli xalqların diliində işlənmişdir. Şübhəsiz, bu söz və onun başqa variantları Manna və Mədiya dillərində də olmuşdur. Təessüf ki, bu barədə əlimizdə məlumat yoxdur. Ən qədim yaşayış yerlərimizin iltisəqi illerine gəldikdə isə bu söz şumer dilində olmuşdur. Belə ki, o dildə eyalət, vilayət və şəhərlərin böyüyü və qoruyanına "Patesi" deyilərki, onun "Pat" hissəsi qorumaq, mühafizə etmək mənasında idi. Şumer dilinin olduqca qədimliyini nəzərə alaraq ehtimal etmək olar ki, bu söz şumer dilindən fars dilinə keçmişdir. Həmçinin bu söz şumer dilindən qutti, lullubi, hurri, manna dillərinə keçmiş və xalqlar eyni köklü olduqları üçün bu əllerinin dilində işlənmişdir. Demək, Atropaten sözü 4 hissədən ibarət olan əsl qədim türk mənşəli sözdür. Onun birinci hissəsi od, ikinci hissəsi ər sözü, üçüncü hissəsi pat (qorumaq) feli və sonuncu hissəsi ən qədim türk dillərində ismin cəm əlamətlərindən biri idi. Bunu da qeyd edək ki, bu sözün həm fars, həm də türk dillərində eyni mənada işləndiyini güman etmək olar. Bu iki dildə belə ortaq sözlər olmuş və indi də var.

Son zamanlar Azərbaycan sözünün qədim az adından törediyini göstərirler. (Məsələn, Sabir Rüstəmxanlı "Ömür" kitabı və Mahmud İsmayıllı "Azərbaycan tarixi" kitabında) yəni as (az) + ər + bay + can (xan) 4 sözdən meydana gəldiyini göstərir və Asiya sözünün də buradan əmələ gəldiyini bildirirlər. Çox-çox əski dövrələrdə həmin as elindən bəzi tayfalar Azərbaycan ərazisində yaşamış və öz adlarını bu torpaqlara vermişlər.

(davamı növbəti saylarımda)